

Qaraca Qız

Süleyman Sani Axundov

© Dünya Uşaq Ədəbiyyatı Ktabxanası. 1985

Qafqaz şəhərlərindən birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərrachılıq etməklə külfətini bir tövr dolandırırdı.

Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından “Qaraca qız” deyib əzizlədiyinə görə əsl adı unudulub hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı sevməzdı. Həmişə oğlan uşaqları ilə oynayardı. Uşاقlar Qaraca qızdan qorxardılar, çünki o çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadincliyyindən qonşulara şikayət edib deyərdi:

—Qaraca qızı su batırma, od yandırma.

Bununla belə Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsəydi yoldaşları ilə bölüşərdi.

Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı.

Bir qış həmin şəhərdə böyük zəlzələ olub çox ev uçurdu. Zəlzələ gecəyarısı xalq şirin yuxuda ikən ittifaq düşdüyüնə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər açıldıqda ətrafdan xalq tökülüb şəhərə köməyə gəldi. Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külüng ucuqları qazımığa başladılar. Ata oğlu, oğul ananı, qardaş bacını səsləyə-səsləyə daş-torpağı ayırdılar. Bir dəstə də Usta Zeynalın evini qazıyırırdı. Əvvəlcə Şərəfnisanın, bunun dalınca Usta Zeynalın meyiti çıxdı. Bir az da qaziyandan sonra bir deşik açıldı. Buradan çılpaq bir balaca qız çıxdı. Bu qız həmin balaca Qaraca qız idi.

O, ata-anasının meyitlərini görüb ağlamağa başladı. Hər kəs öz qohum-əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydini qalan yox idi.

Zəlzələdən iki gün qabaq, bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüştü. O dəstədən bir qaraçı arvadının Qaraca qızı yazığı gəlib çadırlarına apardı və orada ona yemək və paltar verib, ocağın qırğında oturtdu. Qaraçılardan Qaraca qızın yetim qalmağını

və onun heç bir kəsi olmayıb, qərib olduğunu bilib, öz yanlarında saxlamağa məcbur qaldılar.

Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən iyirmi yaşlarında, gözəl, yumşaq təbiətli, şad, ürəkli bir qadın idi. Xasiyyətinin yaxşılığına görə Yasəməni hamı sevərdi; amma onun əri Yusifi heç kəs sevməzdı, çünki o, çox bədxasiyyət, tündməcəz, zalim bir şəxs idi. Yasəmən qaval çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə çox mənfiət verərdi. Onun əri Yusif də qapı-qapı gəzib ayı oynadırdı.

Yasəmən Qaraca qızı çadırına gətirən zaman, Yusif orada yox idi, çünki dəstənin bir hissəsi onunla bərabər səhər tezdən buradan çıxıb yola düşmüşdü. Yerdə qalanı da getməyə yiğisirdi. Yasəmən ərindən çox qorxurdu, çünki birmirdi ki, o, Qaraca qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.

Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü. Yasəmənin iztirabı bihudə deyilmiş, çünki geridə qalmış dəstə gəlib yoldaşlarına çatdıqda Yusif bu işdən xəbər tutub çox açıqlandı və bir kəndə çatan kimi Qaraca qızı orada qoyub gedəcəyini söylədi. Yasəmən ərinə yalvardı ki, belə iş etməsin, lakin Yusif onu dinləmək belə istəmədi... Qaraca qız isə ürəyində bu işə şad idi, o, Yusifdən qorxurdu və qorxmağa da haqlı idi; Yusifin heybətli sıfəti, hələ qara və pırtlaq gözləri nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin tamahkarlığını bilirdi, ona görə Qaraca qızın gələcəkdə onlara böyük mənfiət verəcəyini söylədi.

—Yusif, bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qızı mahni oxumaq, özüm kimi oynamaq öyrədəcəyəm və üst-başını bəzəyib kəndlərdə, şəhərlərdə oynadacağam, sənin üçün pul yiğacağam.

Bu fikri Yusif bəyənib, Qaraca qızın dəstədə qalmasına razı oldu.

* * *

Qaraçılardan məişətini Qaraca qız çox bəyənirdi və bu gün burada, sabah bir təzə yerdə, çay qırığında, meşə kənarında mənzil edib, çadır qurmaq, nağıl söyləmək—bunların hamısı Qaraca qızı xoş gəlirdi. Əvvəl vaxtlar Qaraca qız Yusifin ayısından qorxurdu. Amma sonralar öyrəşib, onunla çox dost olmuşdu. Aylı da onunla oynamağı sevirdi.

Yasəmən Qaraca qızı ərinə söz verdiyi kimi yaxşı geyindirib oxumaq və oynamaq öyrətmışdı. Tamaşaçılardan Qaraca qızın gözəl səsinə və oynamasına təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf tutanda dərhal onun içi pul ilə dolurdu. Bu işə Yasəməni artıq şad edirdi. Yusif bu barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə xasiyyətinin pisliyindən hər ikisini çox incidərdi.

Qaraca qızın təbiətində inadcılıq vardı. Bu xasiyyətinə görə Yusifdən nə qədər kötük yeyirdi də, yenə tərsliyindən əl götürməzdi. Qaraca qız, ancaq Yasəmənin sözündən çıxmazdı, çünkü Yasəmən onunla mehriban dolanırdı. Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına deyərdi:

—Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarıır, amma bu balacılıqda qızın əlində aciz qalmışam.

Yasəmən ona belə cavab verərdi:

—Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır. Heyvanla edilən rəftar insanla edilməz. Heyvanla yoğun çubuq lazımsa, insana mehriban rəftar, mülayim söz lazımdır.

Yusif arvadının bu doğru sözünə inanmayıb deyərdi:

—Yox, bu səbəb deyildir, sən olmasan, mən onu iki günün ərzində mum kimi edərəm.

Ərlə arvadın arasında olan belə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq kötüklərdi. Qaraca qız bu zülməndə xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüştüsə də, lakin qaçmağa heç vəchlə imkan tapa bilməmişdi.

* * *

İki ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb mahni oxumağı və oynamağı ilə ətrafdə məşhur olmuşdu. Yusif Qaraca qızı çox incidəndə Yasəmən onu qorxudub deyərdi:
—Bu zavallı qızı nə çox əziyyət verirsən. Axır təngə gəlib qaçar və sənin də əlin belə böyük mənfəətdən çıxar.

Bu sözlər həmişə Yusifə təsir edib, Qaraca qızı döyməkdən bir müddət çəkinərdi.

* * *

Yayın orta ayı idi. Günün istisindən insanlar, heyvanlar və quşlar kölgə yer və sərin su arayırdı. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını qurub mənzil etmişdi.

Günorta vaxtı idi. Qaraçılardır hərəsi bir işə məşğul idi. Yusif ayısını götürüb yaxın kəndə getmişdi. Yasəmən çayın qırığında su qızdırıb paltar yuyurdu. Qaraca qız da çayda çimirdi. Çay dağ döşündən gəldiyinə görə xeyli iti və xarıldaya-xarıldıya axırdı; amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi.

Yasəmən paltarı yuyub kolların üstünə qurumaq üçün sərmişdi. Özü də başını yumaq fikri ilə qara, uzun saçlarını hörükəndən açıb döşünə tökdü. Yasəmən Qaraca qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın ucalıqdan tökülen şəlalənin altında durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra Yasəmən yenə Qaraca qızı çağırıldı. Bu dəfə də cavab almadi. Yasəmən saçlarını döşündən yiğib belinə atdı. Bu halda

qulağına çay tərəfindən sel gurultusu gəldi. Bunu eşitcək Yasəmən dik atılıb çaya tərəf yürüdü. O vaxt Qaraca qız şəlalənin altında idi. Yasəmən çayın yuxarısından daşları və kolları yumalaya-yumalaya, gurultu və nərilti ilə gələn seli görüb, var gücü ilə qışkırdı: —Qızım, tez ol, qaç, sel gəlir.

Qaraca qız Yasəmənin səsini eşidib, şəlalənin altından çıxdı, ancaq bir beçə addım atmışdı ki, sel onun üstünü cəllad kimi aldı. Yasəmən işi belə gördükdə alıcı quş kimi özünü çaya atdı. Yasəmən özünü Qaraca qızı yetirincə sel qızı götürdü və bir neçə saniyə suda itirdi. Bir azdan sonra qızın başı göründü. Yasəmən özü də bir neçə dəfə suya batıb çıxandan sonra, üzüb Qaraca qızı çatdı və saçlarından tutub çiyninə atdı. Hərçəndi Yasəmən çox üzücü idi, amma bu itiaxon, daşları və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi. Qaraçılars Yasəmənin qışkırığını eşidib köməyə töküldülər. Sel getdikcə artırdı. Axırda sel bunları bir böyük daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstündə qaldı. Amma Yasəməni sel götürüb üzüsağı axıtdı. Qaraçılars çaya tökülüb hər ikisini sudan çıxardılar. Onların ikisi də bihuş qalıb yerə sərilmüşdi, üzlərinin rəngi ölü rəngi kimi idi. Qaraçılars xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər. Qaraca qızın bədəni daşlara dəyib bir neçə yerdə qaralmışdı, amma qorxusu yox idi. Zavallı Yasəmənə gəldikdə başı bir neçə yerdə yaralanmışdı. Lakin rəhmdil arvad özünə gələn kimi yaralarını unudub, tez zəif səslə Qaraca qızı soruşdu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi.

—Bax, Yasəmən, budur, Qaraca qız sağdır. Arxayıñ ol.

Yasəmən bir qədər ona baxdı, sonra yenə bihuş olub, gözləri yumuldu. Qaraçılars Yasəmənin yaralarını bağlayıb, Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər ikisini yerə salıb rahat etdilər.

Axşamçağı Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox qəzəbləndi və dedi: —Mən bilirdim ki, bu ucuqdan çıxmış qız axırda bizim başımıza bir bəla gətirəcəkdir.

Qaraçılars Yusifi sakit edib dedilər:

—Qorxma, heç bir şey olmaz. İndi onlara rahatlıq lazımdır, durun bayıra çıxaq, səs-küy olmasın. Burada yalnız Yasəmənin dostu Hüsniyə qalar, ona qulluq edər.

Qaraçılarsın hamısı Yusif ilə bərabər bayıra çıxdılar. Çadırda ancaq Hüsniyə qaldı.

Qaraca qız tamam gecəni ufultu və zarılıt ilə keçirib sübhə yaxın yuxuya getdi. Amma Yasəmən qızdırma içində bir dəqiqə rahat olmadı. Vəfali Hüsniyə rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı.

Yazlıq Yasəmən qızdırmanın təsirindən tora düşmüş quş kimi yerində çapalayırdı. Onun gözləri həmişə yumulu idi.

Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi. Dünənki bələni törədən çaylağın suyu indi enib əvvəlki həddinə düşmüşdü. Onun həzin şiriltisi quşların cəh-cəh və nəğməsinə qarışmışdı. Qaraca qızın sevgili şəlaləsi günəşin qırmızı şölsindən parıldayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kimi yanaqları solub zanbaq rənginə dönmüşdü. Yasəmən Hüsniyəni tanıdı. Zəif səslə ona dedi:

—Hüsniyə, Yusif haradadır?

—Bayırdadır, bacım, çağırımmı?

—Çağır, hamını çağır... olurəm...

—Qorxma, bacım, ölməzsən. Bu gün haradan olmuş olsa sənin üçün həkim tapıb gətirəcəyəm.

Bunu deyib Hüsniyə bayırə çıxdı və bir azdan sonra Yusif başqa qaraçilarla bərabər içəri girdi. Qaraçilar Yasəmənə ürək verirdilər, Yasəmən dedi:

—Yox, əzizlərim, mən olurəm... Yusif, əlini mənə ver... Vəsiyyətimə qulaq as... Əmələ gətirməyə söz ver...

Bir az dayanıb yenə təzədən başladı:

—Yusif, budur dörd ildir ki, sənə arvadam. Bu vaxta kimi səndən döyüsdən, söyüsdən başqa bir şey görmədim. Cavan ömrümü çürütdün... Mənə min cür zülm və cəfa etdin, bunların hamısını bağışlayıram. Ancaq sən də mənə söz ver ki, bundan sonra Qaraca qızla mehriban rəftar edib, onu incitməyəcəksən...

Yasəmən səsini kəsdi, çadırda bir müddət sakitlik oldu. Sonra Yusif dedi:

—Yoldaşlarımın qarşısında vəsiyyətini əmələ gətirməyə söz verirəm.

Yasəmənin üzündə şadlıq zühur etdi və Hüsniyəyə dedi:

—Bacım, Qaraca qızı sənə tapşırıram. Ondan muğayat ol. Ah, gözlərimə qaranlıq çökür... Məni boğurlar... Yusif, Hüsniyə, Qaraca qız...—deyə Yasəmən sayıqlaya-sayıqlaya vəfat etdi.

Yasəmənin vəfatından sonra Yusif bir müddət verdiyi əhdə vəfa etdi; lakin sonralar təbiətində olan pis sıfətləri yenə aşkar olmağa başladı.

Hüsniyə bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq iş orasında idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qızla pul qazanmaq üçün hər gün səhər mənzildən çıxıb bir də axşam qayıdırırdı. Hüsniyə zavallı yetimin üzünə baxdıqda sualsız da anlayırdı ki, o biçarə, Yusifdən nə qədər zülm və əziyyətlər çəkir.

Axır vaxtlarda Yusif bir pis əmələ də mürtəkib olmuşdu; belə ki, əlinə düşən pulu içkiyə verib tez-tez məst olurdu.

Yusifin belə vaxtlarında Qaraca qızın günü daha da qara olurdu.

Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Onlar Yusifgilə təklif etdilər ki, bir az əlib-oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub oynamağı cavanlara çox xoş gəldi. Onlar bir-birinin bəhsinə Qaraca qızın qavalını ağ və qara pul ilə doldurdular.

—Sağ ol, çox yaşa, Qaraca qız,—deyə cavanlar atlarını sürdülər.

Yusif sevincək Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi:

—Gəl, qızım, sən ayı ilə o kolluqda otur, dincini al, mən də gedim o görünən kənddən çörək və sənin üçün də fındıq, kişmiş alım.

Bu sözdən Qaraca qız əsla şad olmadı, çünkü bilirdi ki, oraya içməyə gedir. Amma bununla belə bir söz demədi.

Onlar yoldan kənara çıxıb kolluğa tərəf üz qoydular. Yusif bir böyük kol seçib ayını oraya bağladı və Qaraca qızı dedi:

—Ağilli qızım, burada otur, bu saat gələcəyəm.

Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. Ayı bir müddət sakit uzandı. Sonra durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət kolluqda gəzdi; sonra üzünü meşəyə tərəf tutub getdi.

Yusif iki saatdan çox idi ki, kəndə getmişdi. Qaraca qız yuxudan hələ oyanmamışdı. Axırda Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. Qaraca qızı yatmış görüb və ayını bağladığı yerdə tapmayıb, ayağı ilə qızı elə bərk vurdu ki, biçarə dik atıldı.

—De görüüm, ayı hanı? Mürtəd qızı mürtəd.

Qaraca qızın qorxudan dili tutulub cavab verə bilmədi.

—Hələ dayan, qoy ayını tapım, sənin payını sonra verəcəyəm.

Yusif kola diqqətlə baxıb gördü ki, ayını bağladığı budaq qopub və özü də yoxdur. Bundan anladı ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə qaçmışdır.

—Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq.

Qaraca qız titrəyə-titrəyə yola düşdü. Yusif yol uzunu gah Qaraca qızı söyüb qorxudurdu, gah da öz-özünə danışındı. Onlar meşəni xeyli dolandılar, amma ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı gəldi.

—Eşidirsənmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir.
—Heç-zad eşitmırəm, yalan deyirsən.
—Bax, bax, yenə bağırrır.

Bu dəfə Yusifin özü də eşitdi:
—Doğru deyirsən, bağıran ayıdır.

Hər ikisi səs gələn tərəfə üz qoydular. Ancaq səs meşəyə düşdüyüñə görə ayının yeri yaxın göründü, amma həqiqətdə xeyli uzaq idi. Axırdı gəlib ayını tapdilar. Ayı zənciriylə ağaca dolaşıb dartınır və bağırırdı. Yusif ona çatan kimi hirsindən və acığından ayını azad etmədən əvvəl, əlindəki ağac ilə onu döyməyə başladı. Ayının bağırtısı meşəni başına götürmüştü. Axırdı ayı dartının xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifin üstünə atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Qaraca qız bunu gördükdə dəhşətli bir hal ilə qaçmağa başladı. Ancaq qorxudan özünü itirib, yol əvəzinə meşənin ortasına tərəf qaçıdı. Bir azdan sonra ayı Yusifin meyitini buraxıb, Qaraca qızın dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrəmə düşdü və var gücü ilə qaçmağa başladı. Getdikcə ayı Qaraca qızı yaxınlaşırıdı. Bu halda Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı özünü ona çatdırıldı. Ancaq ayı enişi aşağı qaça bilmədiyindən dərənin içində yumbalandı. Qaraca qız fürsət tapıb özünü dərənin döşündəki mağaraya saldı. Bu mağaranın ağızı enli idi, amma içəri getdikcə daralırdı. Ayı dərənin dibinə kimi yumbalandı. Sonra ayağa qalxıb, üzüyuxarı dırmaşmağa başladı. Bəllidir ki, ayının dal ayaqları qısa olduğu üçün enişi pis enir, yoxusu isə asan dırmaşa bilir. Ayı axtarış mağaranı taparaq içəri soxuldu. Qaraca qız sürüñə-sürüñə özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb mağaranın ağızında yatdı.

Qaraca qız tərpənməyə də qorxurdu. Ancaq onun qorxusu nahaq idi, çünkü indi ayının hirsi yatmışdı, ona dəyməzdı və bəlkə də onun orada olmasına şad olardı.

* * *

İki saatdan artıq idi ki, Qaraca qız mağaranın içində uzanıb qalmışdı. Biçarə qız ayının qorxusundan özünü mağaranın deşiyinə elə pərçim etmişdi ki, tərpənməyə də imkani yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də ayının vahiməsi yazıq qızı bihuşluq halına salmışdı. Ayı isə fisıldaya-fisıldıya yatmışdı. Birdən ayı oyanıb donquldanmağa başladı. Bu halda Qaraca qızın qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürə-hürə mağaranın ağızını aldılar, ancaq cürət edib içəri girə bilmədilər. Bir azdan sonra at üstündə ovçular qışqırı-qışqırı gəlib çıxdılar. Bunlar mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. İtlərin bir neçəsi cürətlənib mağaranın içərisinə soxuldu. Ancaq çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan bir-ikisi yaralanmışdı. Bu halda ovçular bayırdan:

—Axtar bas, Xallı bas, Gümüş bas,—deyə qısqırtdılar. İtlər cürətlənib yenə özlərini içəri soxdular və ayı ilə tutasdılar. Ayı bir müddət onlar ilə boğuşduqdan sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç gülə birdən onun üzərinə açıldı. Bunların zərbindən biçarə ayı boğanaqdan yixilan ağac kimi yerə sərildi. Ovçuların biri:

—Afərin mənim gulləm.

—Xeyr, Hüseynqulu ağa, səhv edirsən, ayını öldürən mənim gulləmdir.

—Bağışla, Səlim bəy, mən ayını başından atmışam, yəqin ki, onu yixan mənim gulləmdir.

—Səbir edin, əzizlərim. Bu saat məlum olar,—bunu deyib əvvəlki adam atdan düşdü və nökərlərin köməyilə ayının cəmdəyini o yan-bu yana çevirib diqqətlə baxmağa başladı:

—Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gulləsi ayıya dəymışdır.—Sonra üzünü nökərlərinə tərəf tutub dedi:

—Cəld ayının dərisini soyun, Rəhim bəy, sənə demədimmi ki, ayısız bu ovdan qayıtmayacağam. Elə öz meşəni tərif edib mənə məsxərə edirdin ki, sizin meşənizdə dovşan da tapılmaz. Bəs bu nədir?

Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi:

—Yenə də, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam. Bu ayı meşə ayısı deyil. Əldə bəslənmiş ayıdır.

—Elə iş ola bilməz. Onu haradan bildin?

—Budur, bax, ayının boyun tüklərini zəncir aparmışdır. Səlim bəy, doğrumu deyirəm?

Səlim bəy baxıb, Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylər qaqqlıtı ilə gülməyə başladılar. Hüseynqulu ağa əvvəl dostlarının sözünü zarafat hesab etdi, amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü. Bu halda ov tulalarına qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə içəridə hürüşmə başlandı. Bunu gördükdə Hüseynqulu ağa dedi:

—Deyəsən, mağarada yenə ayı var.

Bəylər tüfənglərini hazırlayıb mağaranın ağını kəsdilər. Bu zaman Qara köpək Qaraca qızın ayağından tutub itlərin arasından sürüyə-sürüyə mağaradan bayır çıxartdı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar. Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər Qaraca qızın üstünü aldılar. O, zəif bir hal ilə gözlərini açdı; lakin harada olduğunu anlamadı. Hüseynqulu ağa ondan sorusunu:

—Qız, sən kimsən? Bu mağarada nə qayırırdın?

Qaraca qız cavab vermədi. Rəhim bəy dedi:

—Hüseynqulu ağa, görmürsənmi ki, qız hələ lazıminca özünə gəlməmişdir. Nə sual edirsən. Mən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından qaraçı qızı olduğunu duymursanmı? Bu ov etdiyimiz ayı da əldə bəslənmiş qaraçı ayısıdır. Ancaq sahibi harada qalmış, burası mənim üçün aşkar deyildir.

Səlim bəy qızı diqqətlə baxıb dedi:

—Hə, bu qızı mən görmüşəm. Məhşur oxuyan və oynayan Qaraca qızdır, sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona nə qədər pul və xələt vəd etdim sə də, bu qızı mənə satmadı, indi yaxşı əlimə düşübdür. Siz ölüsiniz gündə qonaqlıq edib, sizə böyük kef verəcəyəm.

Hüseynqulu ağa bunu eşitdikdə dedi:

—Demək, o kefi mən verə bilmərəm? Əslində baxsan qız mənə çatar, çünkü mənim köpəyim tapmışdır.

Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi:

—Hüseynqulu ağa, özün yaxşı bilirsən ki, arvadın Pəricahan xanım qaraçı qızını evinə qoymaz, nə üçün bəhs edirsən?

—Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan əlavə qızı Piri kişiyyə verəcəyəm ki, o saxlasın.

Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırıldı. Bəylər yenə ov etməyə başladılar, lakin dörd saat qədər meşəni dolanıb bir tülkü və üç dovsandan başqa əllərinə bir ov keçirə bilmədilər. Ona görə ovu tərk edib yola düşdülər.

Qaraca qız özünə gəlib yol uzunu başına gələn əhvalatı ala-yarımçıq nağıl etdi.

Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi:

—Çox gözəl oldu, indi heç kəs qızı məndən ala bilməz.

* * *

Axşam vaxtı Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər evlərinə gəldilər. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. Ağca xanım bu səs-küyə mürəbbiyəsindən izinsiz bayır çıxdı. Kənardə durmuş Qaraca qızı görüb ona yaxınlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə salıb bir müddət diqqətlə baxışdilar. Bu iki uşağın arasında böyük fərqvardı: birinin atasası bəyzadə, o birininki isə yoxsul idi. Biri zəif, hər bir işdə özgəyə möhtac olduğu halda, o biri polad kimi sağlam bədənli, az yaşında çox görmüş, öz zəhmətilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin nəzəri isə hamını qovğaya çağırırdı.

Ağca xanım zərif əlini Qaraca qızı uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. Ağca xanım bu sıxmağa davam etməyib qışqırıldı, sonra güldü.

Bir az çəkmədi ki, şirin söhbətə başladılar. Bu vaxt Hüseynqulu ağa Qaraca qızı unudub otaqda bəylər ilə ov bəhsinə girişmişdi. Ağca xanım ilə Qaraca qızın söhbəti çox çəkmədi. Pəricahan xanım otağıdan həyətə endi və qızını Qaraca qız ilə söhbət edən görüb bərk acıqlandı və mürəbbiyəsini çağırıb dedi:

—Nə üçün öz vəzifənizi unudursunuz, xanım? Baxın tərbiyə verdiyiniz qız kiminlə dostluq etmişdir. Otağına aparın. Bu gecə şamsız qalacaqdır.

Mürəbbiyə, gözüyaşlı Ağca xanımın əlindən tutub otağına apardı. Qaraca qızda da Pəricahan xanım—dalımcı gəl, qaraçı qızı,—deyib Hüseynqulu ağanın otağına apardı və rişxənd ilə dedi:

—Bu şahzadə qızını haradan tapıb gətirmişən? Qızın ilə tanış olub, çox şirin səhbət edirdilər.

Hüseynqulu ağa əhvalatı ona nağılı edib dedi:

—Pəricahan, qızına yazığın gəlsin, gör yoldaşsızlıq onu nə hala salmışdır. Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın. Bu qız qaraçı qızı deyildir və olsa da nə eybi vardır. Xanımın yanında qaravaş olmaz mı?! Mürəbbiyəsi yanında olacaqdır. Bir pis iş edərlərsə tərbiyə edib qoymaz.

Bu sözlər Pəricahan xanımıma əsla təsir etmədi.

—Sən mənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İndi nə üçün sözünə davam etmirsin? Bu qız buradan gedəsidir, artıq söz lazım deyil.

—Xeyr, bu qız burada qalasıdır,—deyə Hüseynqulu səsini ucaldı.

—Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir. Yoxsa, mən burada qalmaram,—deyə Pəricahan xanım qəzəbləndi.

Səlim bəy fürsəti fövtə verməyib dedi:

—Onda verin mən aparım.

Hüseynqulu ağa dedi:

—Səlim bəy, heç vaxt razi olmaram. Necə ki, sizə demişəm; elə də edəcəyəm. Qaraca qız bağbanım Piri babanın yanında olacaqdır.

Pəricahan xanım dedi:

—Bu şərtə mən də razıyam. Ancaq Ağca xanımla bilmərrə əlaqəsi olmayıacaqdır, çünkü ondan pis xasiyyət götürər.

Bu şərtlə aparıb Qaraca qızı Piri kişiyyə tapşırdılar.

Piri kişininin daxması ağalığın böyük mevvə bağının içində idi.

Piri kişi yetmiş yaşında, yumşaqtəbiətli bir qoca idi. Heç bir kəsi yox idi, özü də Hüseynqulu ağanın rəiyyəti olub, onun atası zamanından bu bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağlıda ömür sürüb, işi düşməsə ağalıq qapısına gəlməzdi.

Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündəm mühafizə edərdi. Ona görə onu başqa nökərlər sevərdi. Qaraca qızın saxlanmaq üçün Piri kişiyə verilməsi onu çox şad etdi. Öz komasında Qaraca qız üçün yer hazırladı; onu yedirib rahat etdi. Qaraca qız yatağına girib bir müddət yata bilmədi. Sonra Piri kişidən soruşdu:

—Baba, o xanım, qızını nə üçün mənimlə oynamaya və söhbət etməyə qoymur?

—Qızım, onlar bəydirlər, biz rəiyət, onlar ağadırlar, biz nökər. Bizimlə onların nə yoldaşlığı. Qızım, sən Ağca xanımı yaddan çıxar. O sənə yoldaş deyildir.

Qaraca qız bu sözlərlə sakit olmayıb düşünürdü:

—Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. Bu gecə ona yemək verməyəcəklər. Yaziq ac qalacaqdır. Anam sağ olanda məni də naharsız qoyardı, ancaq mən nadinclik edərdim. Bu heç-zad etməmişdi.

Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. O gecəsi həmin fikirlər Ağca xanımı da sakit etmirdi. Nə anasının, nə mürəbbiyəsinin nəsibətini anlamırıldı.

—Nə səbəbə mən o qızla oynayıb danışa bilmərəm. Mən bəy qızı olanda nə olar? Məni nə üçün şamsız qoydular? Qaraca qız çox təəccüblü şeylər danışındı. O deyirdi ki, sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm. Ah, nə üçün anam məni qoymadı ki, onunla çoxluca danışam?

Ağca xanım yorğanı başına çəkib gizlincə ağlamağa başladı və bir azdan sonra yuxuya getdi.

* * *

Piri kişi hələ uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İndi də tezdən qalxıb ocağı qaladı, özü kimi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə doldurub ocağa qoydu və daxmadan çıxdı ki, bağlı dolansın.

Piri kişi bu bəslədiyi bağlı çox sevirdi. Buradakı ağacların çoxunu özü öz əli ilə əkib-becərmışdı. O ətrafda bitən bir meyvə ağacı yox idi ki, bağda olmasın. Hüseynqulu ağanın bu bağlı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı. Hüseynqulu ağaya qonaq gələndə, o öz qonaqlarını başına tamaşa etməyə aparırdı.

Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardi. O da Qaraca qızı mağaradan çıxaran Qara köpək idi. Qara köpək çox heybətli və hünərli bir it idi. Onun qorxusundan heç kəs bağa dolana biləzdi. Bu köpəkdə bir qəribə hal vardi. Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib, yaxına qoymazdı. Piri kişi bir yeni şəxs ilə tanış olanda, Qara köpək o adama quyruq bulayıb yaxınlaşsaydı, Piri kişi onu özünə dost hesab edərdi. Əksinə, o adama dişlərini ağardıb mirıldasayıdı, onu özünə düşmən bilərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə imtahan etdiyi üçün belə deyərdi:

—Dost-düşmənimi Qara köpəklə tanıyıram.

Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə idi. Bununla belə Qara köpək bağdan kənarə çıxmazdı. Ancaq bəzi vaxt Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı; bu vaxt onu geri qaytarmaq üçün Piri kişi özü gələydi, yoxsa kimsəyə qulaq asmazdı.

Piri kişi komadan çıxdıqda qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri girib evdə bir adamı yatmış gördü. Qulaqlarını şəkləyib heybətli bir halət ilə ona tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında uzandı. Əlini yalamağa başladı. Bu vaxt Qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu üçün Qara köpəyi tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib dedi:

—Qızım, nə üçün qışqırın? Kimdən qorxdun?

—Baba, burada ayı var.

—Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə işi var?—Sonra Qara köpəyə:—Çəkil,—deyib onu bayırqa qovladı.

—Yat, qızım, hələ tezdir.

—Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam.

—Cox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən dura ki, bədəni sağlam ola.

Qaraca qız paltarını geyib dedi:

—Baba, əl-üzümü harada yuyum?

—Budur, daxmamızın yanından su axır, get orada yu.

Qaraca qız üzünü yumağa getdi. Piri kişi də süfrəni salıb pendir, çörək və yağ qoydu. Bu vaxt Qaraca qız üzünü yuyub içəri girdi.

—Al, qızım, üzünü sil, otur çay içək.

Piri kişi Qaraca qızı dəsmal verdi. Qaraca qız da əl-üzünü qurudub, süfrəyə oturdu, hər ikisi yeyib-içməyə məşğul oldular.

Çaydan sonra Piri kişi Qaraca qızı dedi:

—Dur, qızım, gün qızmamış həm bağımımızı gəzək, həm də ağalar üçün meyvə dərək.

Piri kişi özü bir səbət götürdü və Qaraca qızı da bir cəvərən verdi. Evdən bayırqa çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya-bulaya Qaraca qızı yanaşdı. Qaraca qız onun başını sığallayıb cəvərəni onun boynundan asdı. Qara köpək başını bulayıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna keçirdi. Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı. Piri kişi dedi:

—Qızım, zəhmət çəkmə, Qara köpək azadəliyə öyrənmişdir, o, təlimə yatmaz.

—Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.

Bunu deyib Qaraca qız Qara köpəyin qabağında çöməlib və onun gözlərinə baxarkən dedi:

—Qaraca köpəyim, ağallı köpəyim, cəvərəni götür.—Qara köpək cəvərəni yerə salmayıb Qaraca qızın üzünə baxa-baxa yanınca getdi. O da sevincək dedi:

—Afərin, Qaraca köpəyim! Baba, gördünmü?

—Görürəm, qızım və çox da təəccüb edirəm. Qara köpək indiyə qədər məndən başqasının əmrinə tabe olmamışdı. İndi isə hətta cəvərəni da aparır.

—Hələ bu nədir ki, baba, gör ona nələr öyrədəcəyəm. Mən qaraçı dəstəsində olan zaman ayını, meymunu və qeyri heyvanları öyrədəndə görmüşəm, ancaq, baba, heyvanı əzizləyə-əzizləyə öyrətməlidir, yoxsa döymək ilə bir şey olmaz. Amma qorxutmağın eybi yoxdur.

Bax, Yusif ayını döydü, o da onu parçaladı.

Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi.

İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı nağıl etdirdi. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı.

Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri insan zövq-səfa verirdi. Belə təbiət içində yaşamış Piri kişiyyə baxanda adam onun yetmiş yaşında olduğuna inanmırırdı.

Onlar gəlib almaliğa çatdılar. Qırmızı, ətirli almaları gördükdə, Qaraca qızın gözləri parladı.

—Baba, nə gözəl almalardır.

—Qızım, bağımızda hər cür meyvə var, dərib yeməyi qadağan etmirəm, ancaq acqarına yeməyəsən, yoxsa azarlarsan. İndi sən ağaca çıx, almaları dər, mən də səbətə yiğim.

Qaraca qız tez ağaca dırmaşdı, almaları dərib yerə tökməyə başladı. Ağzını da bikar qoymurdu. Bir azdan sonra Piri baba dedi:

—Qızım, daha bəsdir, düş gedək, bir qədər armud, üzüm və hulu yiğaq.

Qaraca qız düşdü. Almalardan cəvərəninə qoyub, yenə Qara köpəyin boynuna asdı.

Armudluğa gedərkən birdən Qara köpək cəvərəni yerə atıb ildirm kimi götürüldü. Qaraca qız tökülmüş almaları yiğarkən baxıb gördü ki, bir balaca pişik qaçır. Qara köpək də istəyir onu tutsun. Bunu görcək Qaraca qız cəld qalxıb yüyürə-yüyürə Qara köpəyi geri çağırıldı. Lakin nə qədər qışqırdisa o, pişikdən əl çəkmədi. Qara köpək az qalmışdı ki, onu tutsun, pişik cəld armud ağacına dırmaşıb özünü qızmış köpəkdən xilas edə bildi. Qaraca qız bu işdən xeyli şad olub, əllərini bir-birinə vura-vura qaqqıltı ilə gülməyə başladı.

—Dizz, Qara köpək, dizz, necəsən, tuta bilmədinmi,—deyə Qara köpəyə yanıq verdi.

Qara köpək isə işi belə gördükdə ağacın dibində elə həşir etməyə başladı ki, sanki bu saat pişiyi səsi ilə qorxudub yerə salacaqdı. Yazıq pişik hərcəndi hündürdə idi və əl çatan yerdə deyildi, lakin bununla belə titrəyə-titrəyə gözlərini Qara köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca yetirib dırmaşmağa başladı. Pişik onu görüb oturduğu budaqdan yuxarı çıxmadı. Qaraca qız ona yaxınlaşış gördü ki, xallicə gözəl bir pişik balasıdır. Piri kişi də Qaraca qızın almalarını cəvərənə doldurub armud ağacının dibinə gəldi. Bu halda Qara köpək bir qədər sakit olmuşdu. Amma yenə də gözləri ağacda idi.

—Baba, bax, nə gözəl pişik balasıdır, bunu aparib evimizdə saxlayacağam.

—Çox yaxşı, qızım, apar. İndi o armudları da dər, sonra düş.

Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yerə düşdü. Qara köpək əvvəl bir qədər özünü rahatsız saxladı, sonra Qaraca qızın səyilə bilmərrə sakit oldu və axırda pişiyə dəyməyib onunla dostluq binasını qoydu. Meyvələr hazır olduqda Piri baba dedi:

—İndi bunları ağalığa aparmaq lazımdır. Qapıya kimi kömək et, sonra mən özüm apararam.

—Baba, məgər mən ağalığa gedə bilmərəm?

—Yox, qızım, getsən Pəricahan xanımı xoş gəlməz, elə bilər ki, onun əmrindən çıxınq.

Qaraca qız Piri kişini bağın qapısına kimi ötürüb öz xal-xal pişiyini qucağına aldı, bağlı gəzməyə başladı. Çəpərin qırağı ilə gedərkən, Qaraca qız gördü ki, Ağca xanım da mürəbbiyəsi ilə skamyanın üstündə oturub kitab oxuyur. Görünürdü ki, Ağca xanım kitabı fikirlə oxumur və oxuduğunu da sevmirdi. Bu halda bir gözəl kəpənək gəlib Ağca xanımın oturduğu skamyanın üstünə qondu. Ağca xanım gizlincə kəpənəyi tutmaq istədisə də, lakin tuta bilmədi. Bunu mürəbbiyə görüb çox acıq tutdu və hirsli Ağca xanımın əlindən tutub evə apardı.

Qaraca qız bir müddət dayandı ki, görsün Ağca xanım yenə bağçaya çıxacaqmı. Bir azdan sonra mürəbbiyə yalnızca gəlib skamyanın üstündə əyləşdi və kitab oxumağa məşğul oldu. Qaraca qız duydu ki, o, Ağca xanımı evə salıb dustaq etdi. Bu işdən rəhmdil Qaraca qızın nə qədər Ağca xanıma ürəyi yanıb yazığı gəldisə, bir o qədər də mürəbbiyə düşmənciliyi artdı.

Ağalıq evi təzə qayda ilə tikilmiş ikimərtəbəli gen-bol bir imarət idi. Bundan başqa evin baş tərəfindən üç balaca otaqdan ibarət bir qədim tikili də vardi. Bu Hüseynqulu ağanın babasından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu. Həmişə iki otağın ağızı bağlı olardı. Orada Hüseynqulu ağanın babasından qalma əntiq şeyləri saxlanırdı. Ancaq üçüncü otaq qədim yaraqlar və zinətli şeylərlə bəzənib Hüseynqulu ağa üçün açıq saxlanırdı. Burada Hüseynqulu ağa nahardan sonra uzanıb bir az rahatlıq edərdi. Bu otağın bircə dənə

pəncərəsi vardı, o da qeyri pəncərələr kimi yana açılmayıb, yuxarı çəkilirdi. Onun xirdaca və rəngbərəng şüşələri içəriyə bir o qədər işq buraxmazdı, ona görə də otağın içi qaranlıq idi. Bu otaq ağılıqda “Baba otağı” adı ilə məşhur idi. Axır vaxtlarda Ağca xanım müqəssir olduqda, onu tənbeh üçün bu otağa salırdılar.

Qaraca qız çəpər uzunu gəlib, evin başına çatdıqda gözləri nağıl etdiyimiz Baba otağına sataşdı. Pəncərənin abi, yaşıl, qırmızı, sarı və qeyri rəngli şüşələri Qaraca qızın diqqətini cəlb etdi. Çəpər hündür olduğundan Qaraca qız bu otağı yaxşı görə bilmirdi, ona görə də bir ağaca çıxdı ki, oradan baxsın. Bunu Ağca xanım içəridən gördü. Barmağı ilə şüşəni döyüd ki, özünün orada olduğunu Qaraca qızı bildirsin; birdən şüşə cingilti ilə sıñib yerə töküldü. Bundan hər ikisi qorxuya düşdü. Qaraca qız ağacdan yerə düşmədisə də, yarpaqların qalın yerində özünü gizlətdi. Bir azdan sonra Ağca xanım sınan şüşənin yerindən baxıb yavaşdan Qaraca qızı çağırıldı. O da özünü ona göstərib dedi:

—Ağca xanım, səni orada mürəbbiyənmi dustaq eləmiş?

—Bəli, onu sən haradan bildin?

—Mən bayaq çəpərin arasından güllü bağçaya baxırdım, sən də kitab oxuyurdun.

İstəyirdin kəpənəyi tutasan, mürəbbiyənin sənə acığı tutdu, dustaq etdi.

—Doğru deyirsən, anamın və mürəbbiyəm Mariya İvanovnanın acığı tutanda məni buraya salırlar. Ah, sən nə xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb, özün üçün bağda azad gəzirsin.

—Sən də həmişə dustaq olmursan ki, qeyri vaxtlarda mənim kimi gəzirsin.

—Yox, məni heç kəs ilə oynamaga qoymurlar, gəzəndə həmişə Mariya İvanovna yanında olur. Mən onunla gəzməyi sevmirəm.

Qaraca qız dedi:

—Nə etməli, səni mənimlə oynamağa qoymurlar.

—O qucağındakı nədir,—deyə Ağca xanım soruşdu.

Qaraca qız xallı pişiyi ona göstərib dedi:

—Bu pişik balasını bu sabah bağdan tapmışam.

—Ah, nə gözəl pişikdir,—deyə Ağca xanım köksünü ötürdü.

—İstəyirsin, sənə bağışlayım.

—Çox yaxşı, gətir bu deşikdən ver.

—Oraya nə tövr gəlim, qapıdan gəlsəm məni görərlər və qoymazlar.

—Gör çəpərdən keçə bilərsənmi?

—Yaxşı, görüm keçə bilərəmmi,—deyə Qaraca qız ağacdan düşüb çəpərdən keçməyə yol axtarmağa başladı. Gəzərkən çəpərin altından su arxinin yolunu gördü, bu deşikdən Qaraca qız xeyli çətinliklə evin dal həyətinə çıxdı. Sonra gizlincə gəlib pəncərənin qabağına çıxdı. Ağca xanım sevinə-sevinə dedi:

—Haradan keçdin?

—Su arxinin deşiyindən. Al, gör nə yaxşı pişikdir.

Ağca xanım pişiyi alıb bağrına basdı. Qaraca qız deşikdən içəri baxıb dedi:

—Nə gözəl otaqdır, nə çox yaraq asılmışdır.

Ağca xanım dedi:

—Mən buranı sevmirəm, özüm də qorxuram. Pəncərəni aça bilsəydim, sən də gələrdin, burada səhbət edərdik. Ancaq onu yuxarı qaldırmaq lazımdır. Mənim də gücüm çatmir. Qoy görüm, Mariya İvanovna qapını daldan bağlamış, ya yox. Bunu deyib Ağca qapını çəkdi, qapı açıldı.

—Ah, nə yaxşı oldu, tez ol gəl.

Qaraca qız ətrafına baxa-baxa cəld içəri girdi. Hər ikisi sevinərək bir-birini qucaqladı. Sonra da şirin səhbət etməyə başladılar.

Bu vaxt Mariya İvanovnanın oxuduğu kitab xeyli maraqlı olduğundan başı qarışıb, Ağca xanımı bir saat əvəzinə iki saat dustaq etdiyindən xəbəri yox idi. Lakin bu unudulmağa Ağca xanım çox şad idi. O, Qaraca qızı vaxtında qaçırmak üçün tez-tez qapiya çıxıb baxırdı ki, görsün mürəbbiyəsi gəlirmi. Bir dəfə də çıxanda anasını yanında hazır gördü. Bu ittifaqdan Ağca xanımın rəngi qaçıb bədəninə titrəmə düşdü. Özünü elə itirmişdi ki, anasının sualına cavab verə bilmirdi. Pəricahan xanım Baba otağını açıq görüb fikir etdi ki, Hüseynqulu ağa içəridə olar, bu qəsd ilə oraya girmək istədikdə Ağca xanım lap özünü itirib, onun qabağını kəsdi:

—Ana, buraya girmə, girmə,—deyə özü də ağlamağa başladı.

Pəricahan xanım təəccübdə ikən Mariya İvanovna gəlib çıxdı və ondan qızının dustaq olmağını bildi. Pəricahan xanım, mürəbbiyə və onların arxasında Ağca xanım otağı girdilər. Pəricahan xanım pişiyi görüb soruşdu:

—Bundan ötrümü qorxdun? Nə gözəl pişikdir, bunu saxlamağa sənə izin verirəm.

Ağca xanım Qaraca qızı içəridə görməyib bir qədər ürəkləndi, Qaraca qız isə divanın altına girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar və nahar yeməyinə getdilər. Qaraca qız qapısı bağlı evdə qaldı.

Xanımlar gedəndən sonra Qaraca qız cəld divanın altından çıxıb qapiya tərəf yüyürdü ki, bir kəs gəlməmiş buradan getsin. Lakin qapını daldan cəftələnmiş görüb məyus qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü. Amma nə qədər çalışdısa, bir şey bacarmadı, çünkü pəncərənin yuxarıdan iki nazik dəmir mil ilə bağlı olduğunu anlamayıb, ancaq var gücü ilə yuxarı qaldırırdı. Xeyli çalışdıqdan sonra Qaraca qız ümidsiz divanın üstündə oturdu. O, xeyli təşvişdə idi, çünkü bilirdi ki, bu sırrın üstü açılsa Pəricahan xanım onu buradan qovub, qızına da böyük tənbeh edəcəkdir. Bir az oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək fikrinə düşdü. Bu səfər diqqət yetirdikdə, nəzəri dəmir millərə sataşdı, dərhal qalxıb onları çıxardı və sonra pəncərəni çəkməyə başladı. Pəncərə hərçənd ağır idi, amma Qaraca qız da qüvvətli idi. O, pəncərəni qaldırıb altından cəftə ilə bənd

elədi. Sonra pəncərədən çıxıb qapını açdı. Pəncərəni saldı, bayırı çıxıb qapını bağladı, gəldiyi deşikdən bağa girib komalarına getdi.

Bu vaxt Ağca xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi. Boğazından əsla çörək getmirdi, fikri müdam Qaraca qızın yanında idi. Hətta qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu təmbeh edib yenə Baba otağına salalar, lakin bu hiylə onu muradına çatdırmadı; çünki Pəricahan xanım qızının rəngi qəçdiğini görüb təşvişə düşdü:
—Qorxma, qızım, eybi yoxdur, xörəyi süfrəyə qəsdən dağıtmadın ki, özü töküldü. Yoxsa, qızım, azarlamışan?

Bunu deyib Pəricahan xanım əlini qızının alnına qoydu:

—Doğrudan da qızdırman var. Bir az şorba iç, sonra yatacaqsan. Daha bu gün heç yerə çıxmayacaqsan.

Bu əhvalatdan sonra Ağca xanım daha da təşvişə düşüb dedi:

—Yox, ana, mən azarlı deyiləm. Məni yatacaq otağına göndərmə.

Hüseynqulu ağa üzünü arvadına tərəf tutub dedi:

—İndi sapsağ qızı azarlı edəcəksən.

—Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan.

—Nə üçün, mən ata deyiləm?

—Atasan,ancaq nadansan. Nadan atadan qız nə tərbiyə götürə bilər?

Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı-acıqlı yumruğunu masaya elə bərk vurdu ki, boşqablar bir-birinə dəydi:

—Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm....—Bunu deyib Hüseynqulu ağa qabağındaki boşqabı götürüb yerə çaxdı və hirsli, yemək otağından çıxdı.

—Get, piyan soldat,—deyə Pəricahan xanım bağırıldı.

Bu hadisədən yazıq Ağca xanım titrəyərək göz yaşı tökməyə başladı. Pəricahan xanım mürəbbiyəyə dedi:

—Bu qızı otağına apar, soyundurub rahat et. Sonra geyin, bəzi şeylər almaq üçün şəhərə gedəcəyik.

Dayə Ağca xanımıla getdilər. Pəricahan xanım da öz otağına getdi.

Bir azdan sonra Pəricahan xanım mürəbbiyə ilə faytona minib yola düşdü.

Anası gedəndən sonra Ağca xanım bir müddət otaqda qalıb pəncərədən baxdı. Oradan dəmiryol stansiyası görünürdü. Vağzal Hüseynqulu ağanın mülkündə tikilmişdi. Hərdənbir Ağca xanım öz mürəbbiyəsi ilə oraya gəzməyə gedərdi.

Birdən vaqon fit verdi.

—Hə, anamgil getdilər. Bir də axşamçağı gələcəklər, indi gedim Qaraca qızı dustaqdan xilas edim.—Bunu deyib, Ağca xanım cəld geyindi və çıxıb Baba otağına tərəf getdi. Oraya yetişdikdə gördü ki, otağın qapısı cəftəsizdir. Yavaşça qapını açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb sığara çəkir və ondan başqa da içəridə kimsə yoxdur. Bu ittifaq AĞCA XANIM HƏM ŞAD OLDU VƏ HƏM DƏ TƏƏCCÜB ETDİ. Bu vaxt atası onu gördü.

—Hə, qızım, dustaqlıqdan qaçmışan. Cox da yaxşı etmişən. O dəli ananın sözlərinə qulaq asma, gəl bir az ata-bala söhbət edək.

AĞCA XANIM ATASININ BELƏ MEHRİBAN RƏFTARINDAN İSTİFADƏ EDƏRƏK, ONUN QUCAĞINA ATILDI.

Sonra başını əyib divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı.

Hüseynqulu ağa soruşdu:

—Qızım, nə üçün mat qalmışan? Söhbət elə görək nə var, nə yox.

AĞCA XANIM SORUŞDU:

—Ata, sən çoxdanmı buradasan?

—Nahardan sonra gəldim, qızım.

—Sən gələndə qapı açıq idimi?

—Yox, mən özüm açdım.

—İçəridə kim vardi?

—İçəridə, bax, bu xallı pişik vardi,—bunu deyə-deyə Hüseynqulu ağa dal tərəfində qırılıb yatmış pişiyi ona göstərdi.—Qızım, bundan ötrümü soruşdun?

AĞCA XANIM PIŞIYI ALIB DEDİ:

—Yox, ata, bundan ötrü soruşmuram.

—Bəs kimdən ötrü soruşursan?

AĞCA XANIM CAVAB VERMƏYİB FİKRƏ GETDİ.

—Qızım, nə üçün fikrə getdin? Uşaq atasından söz gizlətməz.

AĞCA XANIM BİLİRDİ Kİ, ATASI ARVADININ ACIĞINA QARACA QIZLA OYNAMAĞA ONA İZİN VERİR. Ona görə sirri açmaq istədi. Atasının boynunu qucaqlayıb dedi:

—Ata, anama deməzsən ki, söyləyim.

—Demərəm, qızım, söylə.

AĞCA XANIM ƏHVALATI ONA SÖYLƏYİB SORUŞDU:

—Ata, bəs Qaraca qız buradan necə çıxmışdır.

—İndi mənim Piri kişi ilə işim var. Sən də mənimlə gedərsən, orada Qaraca qız ilə oynayarsan və həm də onun buradan necə çıxmاسını özündən soruşarsan.—Bunu deyən Hüseynqulu ağa divanın üstündən qalxdı.

Ağca xanım şadlığından bilmirdi ki, nə etsin.

Hüseynqulu ağa qızı ilə bağlı gəzirkən gəlib Piri kişinin daxmasına çatdı. O vaxt Piri kişi qapısında oturub səbət hörürdü. Qaraca qız da arxda qabları yuyub, daxmaya girirdi. Qaraca qız Hüseynqulu ağanı görüb qorxuya düşdü. O, içəridən döşək gətirib yaşıl otların üstündə saldı. Hüseynqulu ağa oturdu və üzünü qızlara tutub dedi:

—Siz də gedin bağda oynayın.

Qaraca qız qavalını götürüb Ağca xanım ilə gəzməyə və oynamaya getdilər. Ağca xanım və Qaraca qız əl-ələ verib bağda qaçmağa və oynamaya başladılar. Ağca xanım başına gələni Qaraca qızı nağıllı etdi, o da Baba otağından necə çıxdığını ona söylədi. Bunlar öz aralarında söz qoydular ki, mümkün olduqca Baba otağında görüşsünlər. Qaraca qız Ağca xanımıma qaval çalıb, mahnı oxumağı və oynamağı öyrədirdi. Axırda hər ikisi göy otun üstündə oturub səhbət etməyə başladılar. Ağca xanım bu halda çox şad idi. Ancaq anasının bir neçə saatdan sonra qayıtması yadına düşdükə ürəyi sixılırdı.

Bir azdan sonra Hüseynqulu ağa Piri kişi ilə gəlib qızlar oturduğu yerə çıxdılar. Bunlar qızları götürüb arı pətəklərinin tamaşasına getdilər. Qızlar arıların işləməsinə çox həvəslə baxırdılar. Piri kişi bir pətəyə çatdıqda dedi:

—Bu pətəyin arıları çox vurağandır, qızlarım, bunlardan özünüzü gözləyin.

Bir başqa pətəyə çatdıqda gördülər ki, buranın arıları pətəyin ağızında qarışqa kimi qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi:

—Yaxşı vatxda gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir.—Sonra üzünü Qaraca qızı tərəf tutub dedi:—Qızım, qaçaraq get, evimizdən o gün sənə göstərdiyim ağ torbanı götür gəl.

Qaraca qız yüyürərək getdi, bir azdan sonra arılar pətəkdən dəstə-dəstə çıxbı uçmağa başladı. Piri kişi onların dalınca düşdü. Axırda arılar bir gilas ağacının budağına qondular. Bir dəqiqə keçmədi ki, bir-birinin üstünə qonaraq üzüm salxımı kimi ağacdan sallandılar. Bu zaman Qaraca qız torbanı gətirdi. Hamı ağacın altında hazır oldu. Piri kişi Ağca xanımı dedi:

—Ağca xanım, hər yuvada bircə dişi arı olar, ona şah deyərlər. Bir yuvada iki şah olanda dava olur. Yeni doğmuş şah məcbur olur uçub başqa yuva arasın. O vaxt onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahın qoşunları onu nə cür əhatə etmişlər. İndi biz onu tutub təzə arı səbətinə salmalıyıq. Onda arılar da onun başına cəm olacaqlar.

Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qızı tərəf tutub dedi:

—Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içində salıb ağızını büz.

Qaraca qız pişik kimi ağaca dırmaşmağa başladı. Ağca xanım Piri kişidən soruşdu:

—Baba, o arılar Qaraca qızı sancätzərəfli mi?

—Yox, xanım, arını incitməsən və onlardan qorxmasan, adamı sancmazlar.

Qaraca qız arı dəstəsini torbaya salıb, ağızını bütbüdü. Piri kişi dedi:

—İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün, ya da budağı sindir, torbanın içində qalsın.

Qaraca qız budağı sindirdi və aşağı endi. Piri kişi torbanı ondan aldı. Hami arlığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı.

—Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam və bali da öz ixtiyarında olacaqdır. Haçan könlün bal istədi, gələrsən kəsib verərəm.

Bundan Ağca xanım çox şad oldu. Hüseynqulu ağa dedi:

—Qızım bu da sənin arın, indi gəl gedək, bir azdan sonra anan gələcəkdir.

* * *

Axşamçağı Pəricahan xanım Mariya İvanovna ilə şəhərdən gəlib çıxdı. Pəricahan xanım Ağca xanımı çox şad və yanaqları qızarmış görüb dedi:

—Bax, qızım, mənə qulaq asib evdən bayırı çıxmadin, ona görə sağalıb, rəngin özünə gəldi. Gör, qızım, sənə nə qəşəng şeylər gətirmişəm.

Ağca xanım, anası gətirdiyi gözəl kukllalara, başqa oyun şeylərinə və şirin yeməli şeylərə baxıb çox şad oldu. Bu vaxt Ağca xanımın arzu etdiyi bir şey vardısa, o da bu şeyləri Qaraca qızı göstərib onunla bölüşmək idi. Bu da ancaq Baba otağında mümkün idi.

Ağca xanımın təbiəti çox həlim idi, özü də sözəbaxan bir qız idi. Lakin Qaraca qız ilə görüşmək arzusu onda o qədər artıq idi ki, mürəbbiyəsinin əmrindən qəsdən çıxıb tez-tez özünü Baba otağına saldırırdı.

Ağca xanımın gündən-günə sağlam olmayı anasını nə qədər şad edirdisə, bir o qədər də mürəbbiyəsinin əmrindən çıxıb özünə tənbeh etdirməyi onu qəmgin edirdi. Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə, Hüseynqulu ağa rişxəndlə deyirdi:

—İki böyük arvad bir balaca uşağı tərbiyələndirə bilmirsinizmi? Mən sizə məsləhət görürəm ki, onu tez-tez Baba otağına salıb dustaq edəsiniz.

Bu kimi hallarda Hüseynqulu ağa qızına acıqlanıb Baba otağına göndərərdi və gizlin Qaraca qızı xəbər verərdi.

* * *

Piri kişi Qaraca qızın Ağca xanım ilə gizlin görüşüb dostluq etməsinə əsla razı deyildi. O bilirdi ki, quduz bəyzadələrdən başqa, qeyrilərini insan dərəcəsinə qoymayan Hüseynqulu

ağa bu yetim qızı arvadının acığına Ağca xanımın yanına buraxır. O biri tərəfdən Piri kişi düşünürdü ki, bu sərr açıldıqda Pəricahan xanım Qaraca qızı qovacaq. Piri kişinin bir də narazılığı onda idi ki, Hüseynqulu ağa zinətli qaraçı libası tikdirib Qaraca qızı geyindirirdi və öz qonaqlıqlarında oynadırdı. Bunun üstündə Piri kişinin Hüseynqulu ağaya çox acıqlı tuturdu. Lakin qızı onun əlindən almaqdən aciz idi. Piri kişinin fikri yanlış deyildi. Belə ki, bir dəfə Hüseynqulu ağa böyük qonaqliq edib çox adam çağırmışdı. Bu qonaqliqda oxuyub çalan dəstəsi də vardi. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın. Bu vaxt Qaraca qızı soyuq dəydiyinə görə yerdə yatırdı. Piri kişi qızı getməyə qoymadı. Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq, ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin. Piri kişi əlacsız qaldıqda, Qaraca qız qalxıb qaraçı palтарını geydi və qavalını əlinə alıb yola düşdü.

Qaraca qızın özünün də oynamağa meyli çox idi. O, rəqs etməyi olduqca sevərdi. Odur ki, məclisə mübariz istəyən pəhləvan kimi atıldı. Bir məharətlə oynamağa başladı ki, bütün danışq və səs kəsildi. Qaraca qız elə coşmuşdu ki, orada olan adamlar onun gözündən itmişdi. Ancaq öz ustası olan Yasəmən gözünün önündə durmuşdu. Birdən Qaraca qız elə bir tərzdə firlandı ki, baxanların nəzərində bir şar kimi göründü. Qəflətən Qaraca qız bir dizi üstə çökərək əlinin birini qaval ilə yuxarı tutub, o birini belinə qoydu.

Rəqsini belə bitirmək qızın adəti idi. Qaraca qız qonaqlar tərəfindən gurultulu alqışlandı. Sonra hamı rica etdi ki, bu oyunu bir də təkrar etsin. Qaraca qız qəbul etmədi. Hətta Hüseynqulu ağanın da sözünə baxmadı. Hamının ümidi kəsilmişdi ki, birdən Ağca xanım ortaya çıxıb, çalğıçılara həmin rəqsini çalmağı əmr etdi. Hamı təəccüb ilə ona baxırdı. Çalğıçilar caldılar. Ağca xanım da oynamağa başladı. Bunun oynamağı gözəl və qaydalı idi. Hər hərəkətindən məlum edirdi ki, bu Qaraca qızın şagirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı çağırıldı, o da dərhal sıçrayıb ortalağa girdi və hər ikisi qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda aqalıq xidmətçilərinə yayıldı. Onlar dəstə ilə yürüüb qapının ağızında tamaşa etməyə başladılar. Bu xəbər Pəricahan xanımı da çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla şad olmayıb acığından bilmirdi ki, nə etsin.

Qızlar oynamaqlarını bitirdilər. Hər tərəfdən onları alqışladılar. Hüseynqulu ağa fərəhələnib qızını bağırna basdı. Bəylər onu tərif edib başını siğalladılar.

Bir azdan sonra Pəricahan xanım qulluqcusunu göndərib Ağca xanımı yanına çağırıldı. Hüseynqulu ağa duydu ki, arvadı qızını tənbəh etmək üçün çağırır. Bu fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımın bağırtısı gəlirdi. Hüseynqulu ağa səbir edə bilməyib qonaqlardan üzət istədi və Pəricahan xanımın yanına gəlib gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qısqırır:

—De görüm, bu oynamağı sənə kim öyrətmüşdir?

Hüseynqulu ağa dedi:

—Buyur, cavabını mən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir?
—Qaraca qız onu harada görürdü ki, öyrətsin. Mən onunla görüşməyi qadağan etməmişdimmi?
—Sən etmişdin, lakin mən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən? Kimin həddi var, bundan sonra mənim əmrimdən çıxsın...

Pəricahan xanım indiyə qədər ərinin bu dərəcədə hırslı görməmişdi.

—İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam.
—Özün bilərsən, oturursan-otur, gedirsən-get. Bunu bilməlisən ki, bundan sonra mən öz istədiyim kimi davranacağam.

O biri otaqdan bəylər onun səsini eşitdilər. Rəhim bəy və Səlim bəy onun ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə gəldilər. Hüseynqulu ağanı çəkib o biri otağa apardılar. Bu ittifaqdan qonaqlar pərişan olub, bir-bir dağılmağa başladılar. Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb, getsinlər. Bunlar istədiklərinə çatdılar. Hüseynqulu ağanın hırsı yatıb arvadına dedi:

—Nə üçün razi olmursan Ağca xanım oynasın, oynamağın nə zərəri var ki?

Səlim bəy dedi:

—Pəricahan xanım, mənim qızım Ağca xanım kimi oynamaq bilsəydi, onun başına dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz çıxıb, ayaq atmayı da bilmir.

Rəhim bəy dedi:

—Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır. Yoxsa mənim qızım kimi qaradinməzdən nə fayda.

Pəricahan xanım onun sözünü kəsərək dedi:

—Mən demirəm ki, qızım oynamaq bilməsin, lakin mən deyirəm ki, Mehdi ağanın nəvəsi Ağca xanımı bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq yaraşmaz. Bu ittifaqdan sonra, mən Ağca xanımı burada qoya bilməyəcəyəm. Mən irəlikli kimi şəhərə köçəcəyəm və qızımı da pansiona verəcəyəm. Hüseynqulu ağa burada qalsın, çünki şəhərdə yaşamağı sevmir.

Hüseynqulu ağa buna razi oldu.

* * *

Sabahı günü Ağca xanım anası ilə şəhərə köçdü. Yazıq qızçıqaz istəkli dostu Qaraca qızla görüşə bilmədi. Ağca xanımın şəhərə köçməsi Qaraca qızın böyük təsir etdi. Bir tərəfdən Ağca xanımın ayrılıq həsrəti, o biri tərəfdən də onun ata-anasının arasına ədavət düşməsi Qaraca qızı çox qəmgin edirdi. Onu şad edən bir şey varsa, o da qonaqlıqda zühur edən ittifaqdan sonra Hüseynqulu ağanın günlərini dostu Səlim bəy və Rəhim bəygildə keçirib,

öz evində az görünməsi idi ki, beləliklə də Qaraca qızı da oynamaya çağrırmırıldı. Bundan əlavə Qaraca qız özü də oynamayı tərk etmişdi. O, günlərini bağda keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu it Qaraca qızla elə dost olmuşdu ki, yanından iraq olmaq istəmirdi. Qaraca qız da onu elə öyrətmışdı ki, hər istədiyini edirdi. Piri kişi həmişə bunları bir yerdə görəndə, gülüb deyirdi:

—İki qara yaxşı tapışmışınız.

Bir ittifaqdan sonra Qaraca qızın Qara köpəyə məhəbbəti daha da artmışdı. Belə ki, bir gün Qaraca qız moruq yiğmaq qəsdi ilə cəvərənini götürüb meşəyə getmişdi. Qara köpək də yanında idi. Meşə Hüseynqulu ağanın mülkündə idi. Qaraca qız azmaqdan və meşə heyvanlarından qorxmurdı, çünki hər iki halda Qara köpəyin onu xilas edə biləcəyini anlayırdı. Meşədə cəvərəni moruq ilə doldurub evə tərəf üz qoydu. Meşənin içindən dəmir yolu gedirdi. Qaraca qız yolu keçdiyi zaman ayağı bürdəyib yixildi və moruğu yola töküldü. Bunu yiğan vaxt vaqon qatarı göründü. Qaraca qızın başı moruğunu yiğmağa qarışib qatarın gəlməsindən xəbəri yox idi. O vaxt Qara köpək meşədən yola çıxdı və Qaraca qızı başısağdı moruq yiğan və qatarı iti gələn görüb ildirim kimi götürüldü və Qaraca qızı elə döş vurdı ki, o da, özü də dərəyə uçdular. Qaraca qızın sağ ayağı kola ilişib qanadı. Bunun ağrısından və Qara köpəyin belə hərəkatindən acıqlanıb qısqırıldı. Amma başını yuxarı qaldırdıqda vaqon qatarının keçdiyini gördü. Qaraca qız anladı ki, ağıllı köpək onu bu tövr ölümündən qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və Qara köpəyin başını siğallayıb, onu əzizlədi. Sonra yola çıktı ki, görsün cəvərəsi necə olmuşdur. Gördü ki, ondan ancaq qırılıb yerə tökülmüş çöplər qalmışdır. Qaraca qız ölümündən qurtarmasına çox şad olub, cəvərənin tələf olmasına bir o qədər də yanmadı.

Bu xəbər gedib şəhərə çatmışdı. Ağca xanım dostu Qaraca qızın ölümündən xilas olmasına çox şad olub, atasına yazdığı məktubun içində bir şahı iriliyində zərli bir kağız da qoymuşdu ki, bu da mənim tərəfimdən Qara köpəyə bəxşış olsun.

* * *

Yayın axır günləri idi. Ağca xanımın pansiona girməsinə az qalmışdı. O, anasından rica etdi ki, bu axır günlərini kəndlərində keçirməyə izin versin. Pəricahan xanım razı olub dedi:

—Yaxşı, qızım, mən özüm də səninlə bərabər oraya gedəcəyəm ki, bir az rahat olaq. Yoxsa, burada gəlib-gedənlərin əlindən bir dəqiqli asudə deyiləm. Ancaq Ağca, şərtim budur ki, o qaraçı qızı ilə tamamilə əlaqəni kəsməlisən. Sən bəy qızısan, elə rəiyyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. O gün atan şəhərə gəlmişdi, özü tutduğu əməlindən peşman olmuşdu. O deyirdi ki, mən arvadımın acığına Ağcanı Qaraca qızla görüşdürürdüm. Yoxsa, qızımın öz qaravaşılə dostluq etməsinə heç mən də razı deyiləm. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də, Qaraca qızı da qovacağam.

Bu xəbərdən Ağca xanım qəmgin və pərişan oldu. O, indi kəndə getməsinə şad deyildi. O idi ki, səhəri günü anası onu yuxudan qaldırdıqda dedi:

—Ana, mən kəndə getmək istəmirəm.

—Nə üçün, dünən sən özün demirdinmi? Qalx, tənbəllik etmə.

Ağca xanım istər-istəməz qalxıb geyindi. Pəricahan xanım kəndə gələcəklərini teleqrafla Hüseynqulu ağaya xəbər verdi.

Qatar stansiyada dayandıqda Ağca xanım pəncərədən atasını görüb çağırıldı. Vəqondan endikdə Pəricahan xanımın başı şeylərinə qarışmışdı. Nökərlər şeyləri alıb faytona yiğirdilar. Ağca xanım bundan istifadə edərək, gizlincə Qaraca qızın yanına qəçib onunla görüşdü.

—Tez ol, get, xanım bizi burada görməsin, yoxsa yenə acığın tutar,—deyə Qaraca qız Ağca xanımı tələsdirdi.

—Doğru deyirsən, sonra görüşərik,—deyə Ağca xanım ata-anasına yanaşdı və faytona minib yola düşdülər.

Ağalar qapıya çatdıqda xidmətçilər həyətdə cərgə ilə düzülmüş, zalim xanımın qorxusundan tir-tir əsirdilər. Bunların içində Piri kişi də vardi. Pəricahan xanım Qaraca qızı orada görməyib, qızının ürəyini ondan soyutmaq üçün rişxəndlə dedi:

—Qızım, bu da dostun Qaraca qızın vəfəsi, gör səni necə tez yadından çıxarmış.

Ağca xanım anasının bu tənəsinə səbir edib, sirrin üstünü açmadı. Sabahı gün Mariya İvanovna da gəlib çıxdı. Ağca xanımın buraya gəlməkdən məqsədi Qaraca qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox bikef və qəmgin idi.

* * *

Qaraca qız da qəmgin idi. Komadan çıxməq istəmirdi. Gün çıxbıq qalxmışdı. Qaraca qız oyanmışdısa da hələ yerindən qalxmamışdı.

—Qızım, nə çox yatmışan, sən heç belə gecikməzsən, azarlı deyilsən ki?—deyə Piri kişi soruşdu.

—Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur.

Piri kişi komanın qapısını açıb dedi:

—Qızım, bax gör, nə gözəl günəş çıxmış. Belə havalarda ancaq tənbəllər yatar.

Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl-üzünü yuyub çay içməyə məşğul oldu. Çaydan sonra bayırı çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi. Bağı gəzərkən Qaraca qızın gözünün qarışqa yuvası sataşdı. Bu qarışqların içində qanadlıları da vardi. Onlar qalxıb havada uçurdular. Gah bu yuvanın, gah da o yuvanın ağızında qaynaşırdılar. Piri kişi Qaraca qızı yaxınlaşdırıb dedi:

—Qızım, nəyə baxırsan?
—Qarışqlara baxıram, baba. Bunların içində qanadlıları da var. Baba, bu nə üçün?
—Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcəklər. Bu gün qarışqaların toy günüdür. Maya tutandan sonra onların dişilərinin qanadı quruyub düşəcək.

Qaraca qız babasından qarışqa toyu eşitcək, əllərini bir-birinə vurub şaqqlıtı ilə gülməyə başladı. Piri kişi də ona qoşulub gülməyə başladı.

—Bəli, qızım, qarışqaların toyudur. Get qavalını gətir, çal, onlar da səndən razi qalsınlar.

Piri babanın bu fikri Qaraca qızə xoş gəldi. O, qaçaraq komaya gedib, qavalını gətirdi. Çalıb, oynamaya başladı. Piri kişi bu işdən şad oldu.

Bu vaxt Ağca xanım mürəbbiyəsiylə bağçada oturmuşdu. Mariya İvanovna kitab oxuyurdu. Ağca xanım da evcik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. Bu zaman onun qulağına Qaraca qızın nəğməsinin səsi gəldi. Onu görmək üçün çəpərin qırığına gəldi. Ağca xanım, Qaraca qızın çəpərin yanında oxuduğu mahnını dinləyərkən, qıvrılıb özünü günəşə verən zəhərli bir ilan atılıb Ağca xanımın çılpaq qolundan sancdı. Ağca xanım qışqırıb özünü mürəbbiyəsinin üstünə atdı. Bunun qışqırığına anası və xidmətçilər töküldülər. Mariya İvanovna özünü itirib, Ağca xanımı bağçada tək qoyub evə su gətirməyə qaçıdı. Ağca xanım da qışqıra-qışqıra onun dalınca yüyürməyə başladı.

—Qızım, qavalını çalma, görək o ağalıqdan gələn səs nədir,—deyə Piri baba Qaraca qızı dayandırdı.

—Baba, bu səs Pəricahan xanımın səsidir,—deyə Qaraca qız ildirim kimi götürüldü. Həyətə çatdıqda gördü ki, Ağca xanımın biləyindən qan axır və Pəricahan xanım da ağlayaraq xidmətçilərə yalvarır:

—Aman, sizə qurban olum. Tezcə bir Ağcanın yarasını sorub, ilanın zəhərini yerə töküñüz.

Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymurdu.

Qaraca qız Pəricahan xanımdan bunu eşitcək, Ağca xanımın qolundan zəhəri sorub yerə tökməyə başladı. Hami qorxulu bir halda buna təəccüb edirdi.

Pəricahan xanım Qaraca qızın saçlarını öpərək deyirdi:

—Qaraca qız, mənə rəhmin gəlsin, qızımı ölməyə qoyma.

Qaraca qız isə Pəricahan xanımın naləsinə əsla fikir verməyib, öz istəkli dostunu ölüməndən xilas etməyə səy edirdi. Bir azdan sonra Qaraca qız nə qədər sordusa, daha yaranan qan gəlmədi. Ağca xanım yaranan bir o qədər şikayət etmirdi, yaranan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi:

—Ana, qaytanı aç, qolumu kəsir.
—Yox, qızım, olmaz. Onda zəhər bədəninə yayılıb, səni öldürər. Səbir et, şəhərə teleqram vuracağam. Atan həkim gətirsin,—bunu deyərək Pəricahan xanım bir teleqram yazdı və nökərə verdi ki, aparıb stansiyadan vursun. Ağca xanımın qolunu bağlayan zaman Piri kişi gəlib çıxdı. Əhvalatdan xəbərdar olub xeyli iztirab ilə Qaraca qızın üzünə baxdı.
—Baba, gördünmü başımıza nə gəldi?—deyə Pəricahan xanım şikayətləndi.
—Bəli, gördüm. Onu da gördüm ki, öz balanı ölümən xilas etmək üçün bu atasız-anasız yetimi bələya salmışan,—deyə Piri kişi sərt nəzərlə onun üzünə baxdı.
—Baba, nə deyirsən? Qaraca qızı heç bir şey olmamış.
—Yaxşı bax, xanım.

Bu vaxt Qaraca qız dedi:

—Baba, içərim yanır. Mənə su ver içim.
—Gəl, qızım, gedək. Görüm sənə nə çarə edə bilərəm.—Sonra üzünü xidmətçilərə tutub dedi:
—Cəld gedin mənim komamdan qatıq gətirin, ayran edib qızı içirdim.
—Baba, bu saat,—deyə xidmətçilər yüyüruşdülər.
—Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy burada yatsın. Teleqram vurmuşam, Hüseynqulu ağa şəhərdən həkim gətirəcəkdir.—Bunu deyərək Pəricahan xanım onun qabağını kəsdi.
—Çəkil, sən indiyə kimi bu qızı ağalığın ətrafında dolanmağa qoymamışan ki, bəyzadə qızına pis xasiyyətləri təsir edər. İndi də mən onun bu zülm yuvasında qalmasına razı deyiləm.—Bunu deyərək Piri baba Qaraca qızın əlindən tutub apardı.

* * *

Piri kişi Qaraca qızı soyundurub rahat etdi. Ona tez-tez ayran verirdi. Lakin Qaraca qızın dişinin dibi qanadığı üçün yarani sorduqda zəhər tüpürçəklə onun qanına yerimişdi. Bununla belə Piri baba Qaraca qızdan ümidi kəsməmişdi. Lakin öz canını özgə uğrunda fəda etmiş qızçıqazın həyatı bitmək üzrə idi.

—Baba, mən ölsəm, məni o bağçamızın yanındakı göy təpədə basdırın. Oranı mən çox sevirəm. Oradan hər yer görünür. Orada hər cür çiçək var.
—Qorxma, qızım, həkim gəlib, sənə dərman verəcək. Sən də sağalacaqsan, uzun yaşayacaqsan. Mən qoca babanı o dediyin göy təpədə basdıracaqsan.

Hüseynqulu ağa həkim ilə gəlib çıxdı. Həkim Ağca xanıma baxdıqdan sonra dedi:
—Ağca xanımın heç qorxusu yoxdur. İlənin zəhəri bədəninə yayılmamış rəf olunmuş, azacıq hərarəti var. Dərman verərəm yaxşı olar.

Bu xəbərdən ata və ana çox şad oldular. Sonra həkim ilə bərabər Piri babanın daxmasına getdirilər. Qaraca qızın qanla dolmuş gözləri yumulmuşdu. Həkim ona baxdıqdan sonra dedi:

—Xəstənin hali çox ağırdır, çünkü soran zaman zəhəri udmuşdur, o qanına qarışib bədəninə yayılmışdır. Sağalması çətindir.

Bu xəbərdən Piri kişi məyus olub dedi:

—Həkim, öz balasını ölümündən xilas etmək üçün başqa bir balanı ölümə verən qadına nə deyərlər?

—Sus, qoca köpək, mənim qızımı bu qaraçı qızına taymı edirsən,—deyə Hüseynqulu ağa bağırdı.

Həkim onları sakit edib gətirdiyi dərmanı Qaraca qızı içirdi və kişiyə tapşırdı ki, bundan xəstəyə tez-tez versin.

—Baba, məyus olma. Qız çox sağlamdır. Ümidvaram ki, sağalar,—deyə həkim ağalar ilə bərabər getdi.

Piri baba daxmanın qapısını açıb Qaraca qızın başı tərəfində oturdu. Sonsuz qoca Qaraca qızı artıq dərəcədə məhəbbət bağlamışdı. Qaraca qız onun əski komasına yeni bir həyat, yeni bir şölə gətirmişdi. İndi o şölə sönür... Ona da səbəb tam uşaqlığından zülmünü çəkdiyi ağaları olmuşdu.

Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində günəşin şəfəqinə bir müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!..

—Daxmanın bülbülü uçub getdi,—deyə Piri baba göz yaşı tökdü.

1913

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülviiyyə Məmmədova

AZERİ.orga qoyuldu: yanvar, 2004